

GİRİŞ

Məmmədova Fəridə

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Azərbaycanın Əməkdar elm xadimi, "Şöhrət" ordeni və "Qızıl qələm" mükafatı sahibi,
professor, tarix üzrə elmlər doktoru

AZƏRBAYCANIN ALBAN ETNO-MƏDƏNİ İRSİ

Azərbaycan zəngin alban etno-mədəni irlsinin, Qafqaz Albaniyasının qədim və Erkən Orta əsr mədəniyyətinin, eləcə də sonrakı əsrlərdə onun ərazisində etnik qrupların yaratdığı etno-mədəni irlərin birbaşa tarixi varisidir. Albaniya e.ə. IV əsrdən eramızın VIII əsrinə qədər şimalda Dərbənddən və cənubda Araz çayından, şərqi Xəzər dənizindən, qərbdə Gürçüstanın (İveriya) sərhədlərinə (Xnarakert qalasına, İori və Alazan çaylarının yuxarı axarlarına, Kür-Xrami çayarası sahələrə) qədər uzanan ərazidə yerləşirdi [Mamedova, 1986, c. 89, 121, 127–139, 143, 150–151; Mamedova, 2005, c. 247, 273]. Əsrlər boyu baş vermiş kiçik dəyişikliklər istisna olmaqla, bura, demək olar ki, müasir Azərbaycan Respublikasının ərazisidir.

Albaniya əhalisi çoxetnoslu (26 qafqazilli alban tayfasının formalasdırıldığı konfederasiya (albanlar, qarqarlar, udilər, lehlər, gellər və s.), irandilli tayfaların (tatlar, talaylar (talışlar), kürdlər), türklərin (hunlar, savirlər, xəzərlər) və çoxdinli (bütpərəstlik, yəhudilik, mitraizm, tenqriçilik (tanrıçılıq), zərdüştlik, atəşpərəstlik) tərkibə malik idi. Alban etnik birliyi məhz mənşəyi və dili yaxın olan tayfaların bu şəkildə konsolidasiyası nəticəsində yaranmışdır.

Albaniya mənbələrinə görə, ölkədə xristianlığın yayılması iki fərqli mərhələdən keçmişdir. Birinci mərhələdə, yəni həvarilər dövründə Quds (Yerusəlim) və Suriyadan ilk xristian missionerləri, həvarilər və həvarilərin şagirdləri ölkəyə gəlməyə başlayır, nəticədə ilk xristian icmaları formalasılır. Bu dövr həvariləri Faddey və Varfolomeyin, Faddeyin şagirdi Yeliseyin adları ilə əlaqəlidir. Eramızın IV əsrinə qədər davam edən,

xristianlığın həm həvarilər, həm də onların şagirdləri, habelə suriyalı missionerlər və nazareylər tərəfindən Suriya-aramey dilində təbliğ edildiyi bu mərhələni şərti olaraq **sirofil dövrü** adlandırmaq mümkündür. E.ə. I əsrdən də xeyli əvvəl Albaniyada yaranmış qədim yəhudi yaşayış məskənlərinin, eramızın I əsrində isə ilk xristian-nazareylərin (xristian yəhudilərin) mövcudluğu xristianlığın təbliğinə şərait yaratmışdı. Buzovnadakı epiqrafika nümunələrdə "nazarey" sözü ilə müşayiət olunan yəhudi adlarının və "nəzəranlı məhləsi"nin mövcudluğu, dağlı yəhudilərin Abşeron ərazisini (Buzovna, Şağan, Yeni Suraxanı) özləri üçün daimi yaşayış məskəni seçməsi deməyə əsas verir ki, burada nazareylərdən ibarət qədim xristian yəhudi icmaları mövcud olmuşdur. Sonralar onların bir çoxu İslami qəbul edərək transformasiyaya məruz qalmışdır. Kalankatuklu (VII–VIII əsrlər) da VII əsrdə Albaniyanın paytaxtı Bərdə şəhərində xristian yəhudilərin, bütvpərəstlərin yaşadığından xəbər verir [Mamedova, 2005, c. 523–525; Uslar, 1869, c. 2–24].

Kalankatuklunun verdiyi məlumatə görə, həvari Faddeyin şagirdi Yelisey Qüdsü tərk etdikdən sonra İранa yola düşərək üç ölkədə – Çolada, Lpiniyada və Albaniyada xristianlığı yayır, Kiş kəndinə gələrək "burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələri və şəhərlərin başlanğıcıdır və biz şərq-lilərə xristianlığın qəbul etdirilməsinin mənbəsidir" [Каланкатуйский, I, 6; III, 23]. Stepanos Orbelinin (XIII əsr) verdiyi məlumatə görə, həvari Varfolomey Araz çayını keçdikdən sonra Sünikə (Albaniya) gələrək burada təbliğə başlamış, sonra Qoxtanda (Ordubad)

kilsə tikmişdir (Степаннос Орбели. История области Сюник, XIII əsr.). Bütpərəst məbədlərinin bünövrəsi üzərində tikilmiş Kiş və Kurmuş kilsələri I–III əsrlərə aid edilir. 1981-ci ildə Kiş kilsəsinin ərazisində aparılmış arxeoloji qazıntılar sübut etdi ki, onun bünövrəsi e.ə. III–I əsrlər arasında mövcud olmuş bütpərəst məbədinə məxsusdur və kilsə (eramızın I–IV əsrlərində) məhz onun üzərində inşa edilmişdir. 1999–2000-ci illərdə aparılmış qazıntılar göstərmişdir ki, Kiş məbədinin tikintisi IV əsrə qədər davam etmiş, V əsrdə onun dairəvi hissəsinin tikintisi başa çatmış və qübbəsi tikilmiş, XII əsrdə isə üst hissəsi yüksəldilmişdir [Мамедова, 2002, c. 41–49; Гошкарлы, 2002, c. 54–56]. Əsrlər boyu davam edən tolerantlıq ənənələrinin sayəsində bu kilsə günümüzə qədər qalmışdır.

Beləliklə, həvarilər dövründə Albaniyada xristianların yepiskopluğu və metropoliyası yaradılmış, həm həvari Varfolomey, həm də birinci yepiskop və Albaniyanın arxiyepiskopu, Kişdə ilk yepiskop kafedrasının əsasını qoyan Yelisey tərəfindən xristianlıq təbliğ edilmişdir.

Xristianlığın yayılmasının IV əsrə təsadüf edən və Albaniyanın dövlət dininə çevrildiyi ikinci mərhələsi (Qrekofil dövrü) maarifçi Qriqorun (parfiyalı) və alban çarı Urnayrın adları ilə bağlıdır. Bu dövr qısamüddətli olmuş, onun ardından Alban kilsəsi Albaniyanın etnik inkişafı ilə əlaqəli yola qədəm qoymuşdur. Alban ədəbiyyatının inkişafı da bununla əlaqəlidir. Avtokefal Alban Həvari kilsəsi nəinki Qafqazın, həm də bütün xristian dünyasının ən qədim kilsələrindən biridir. Alban kilsəsi mənşeyinə görə ilkin mərhələdə birbaşa Qüds kilsəsi və patriarxatı ilə əlaqəli idi. Bu baxımdan Alban kilsəsi Gürcü kilsəsinin analoqudur. Onun da kökü Qüds kilsəsinə gedib çıxır [Кекелидзе, 1914, вып. 3–4]. Albaniyada xristianlığı ölkəni vahid din altında birləşdirməyə və çoxallahlılığı (bütpərəstliyi, mazdaizmi) sıxışdırıb çıxarmağa can atan alban Arşaki çarları və qüdrətli Mehrani knyazları yeritməye çalışırdı. Alban dövlətçiliyini və özünəməxsusluğunu ancaq bu yolla qoruyub saxlamaq mümkün ola bilərdi. IV əsrin sonuna doğru Alban kilsəsi özünəməxsus subordinasiya çərçivəsində formalaşırıdı. Nəticədə alban ruhanilər bu kilsənin rəhbərini özləri “əl qoyaraq” təyin etmək azadlığını əldə edə bildi. Alban kilsəsinin avtokefal (müstəqil) xarakterini iki səbəb şərtləndiririd: kilsənin əsasının həvarilər tərəfindən qoyulması və Albaniyanın siyasi statusu, yəni Bizans imperiyasına-

dan qətiyyən asılı olmaması. V–VIII əsrlərdə Albaniyada 12 yepiskopluq fəaliyyət göstərmişdi: Qəbələ, Qaşa, Yeuta, Amaras, Tsri, Balasakan, Şəki, Girdiman, Mets-koqman, Mets-irank, Haband, Partav və Ar-saxdakı (Qarabağdakı) üç yepiskopluq.

Xristianlığın yayılmasında IV əsrin ortalarında yaradılmış alban yazısının, alban əlifbasının (52 hərf) mövcudluğu böyük rol oynamışdır. IV əsrdən başlayaraq İncil və digər dini ədəbiyyat Suriya və yunan dilindən alban dilinə tərcümə edilirdi [Алексидзе, 2001, c. 39–40]. Hələ romalı müəllif İppolit öz dili və yazılışı olan xalqların arasında albanların da adını çəkirdi. VIII əsrdə yaşamış erməni tarixçisi Gevond İncilin tərcümə edildiyi dillərin siyahısında 12-ci yerə alban dilini qoyur.

Alban xristian memarlığının ilk mərhələsi Amarasda (indiki Xocavənd rayonu) üç nefli bazilikanın inşası ilə başlamışdır. Bundan sonra digər bölgələrdə də kilsələr inşa olmuşdur: Ürəkvəng/Qlxovəng, Ağaqlan çayı, Xamşı monastırı; Oğuz rayonundakı III–V əsrlərə aid edilən Müqəddəs Yelisey kilsəsi; Zaqtalanın Mamrux kəndində yerləşən və IV–V əsrlərə aid edilən dairəvi monastırlar; VI–VII əsrlərə aid Möhrənis, Xotavənd/Xudavəng (Kəlbəcər rayonu) monastırları, Ağaqlan kilsəsi (Laçın rayonu), Yeddikilis (Yeddi kilsə – Qax rayonu). V əsrdə alban çarı Mömin Vaçaqan “ildə olan günlərin sayı miqdardında kilsə tikdirmişdi” [Каланкатуйский, III, XXII, c. 276]. V əsrdə Yerusəlimdə albanlar tərəfindən doqquz monastır tikilmişdir. Bunların arasında David qülləsinin yaxınlığında Məryəm Ana adına Partava monastırı, Arsaxdakı Məryəm Ana adına və Stefanın cəsədinin qalıqlarının olduğu monastırı göstərmək olar [Каланкатуйский, II, c. 230].

Qafqaz keçidlərinin o tayındakı köçərilərin rəğbətini qazanmaq və ölkəyə mütəmadi basqınlarının qarşısını almaq üçün Alban kilsəsi onlarla məzhəb müstəvisində əlaqələr qurmuş və xristianlığa cəlb etmək üçün onların ölkəsinə xristian vaizlər göndərmişdi. Bu siyaset IV əsrdən alban çarlığının süqtutuna qədər kilsə tərəfindən davam etdirilmişdir.

Albaniya VIII əsrdə ərəblər tərəfindən işğal edilənə qədər Alban kilsəsi xristian dünyasını narahat edən teoloji mübahisələrdə (Samosatlı Pavelin təliminə, Nestorun təliminə, Xalkedon məclisinə münasibətlə bağlı), Avropadakı kilsələrlə Şərqi kilsələrinin arasına nifaq salan kilsə münaqışlərində iştirak edir, ölkədə bidət cərəyanları ilə mübarizə aparırıdı. Məsələ bur-

sindadır ki, Sasanilər İranı ilə Ərəb xilafəti Albaniyanın Bizansla ideoloji müstəvidə yaxınlaşmasına yol verməmək üçün tabeliklərində olan bu ölkədə diofizitliyə (İsanın həm ilahi, həm də insani təbiətinin olması) qarşı xristianlığın monofizit versiyasını (İsanın ancaq ilahi təbiətə malik olması) dəstəkləyirdi.

Qafqazın ərəblər tərəfindən işğalından sonra Albaniyanın düzənlik ərazisində yaşayan əhalinin bir qismi islami qəbul edərək ölkənin türkdilli əhalisi ilə qaynayıb-qarışdı, məzhəbi və etnolingvistik konsolidasiya prosesinə məruz qaldı.

XII əsrədək vahid müsəlman əqidəsinin təsiri altında alban, türk və irandilli etnik təbəqələrin etno-mədəni qarşılıqlı təsiri və konsolidasiyası nəticəsində sonradan əsrər boyu həmin regionda yaşayan bütün etnolara qarşı tolerantlıq nümayiş etdirən Azərbaycan xalqı formalaşdı. Bu tolerantlığı etnik yaxınlığın səbəb olduğu birlik şərtləndirirdi.

Dağlıq ərazilərdə yaşayan xristian albanlar etnik varlıq kimi özlərini qoruyub saxlaya, IX–XIX əsrlərdə göstərilən ərazidə Azərbaycan dövlətlərinin tərkibinə daxil olaraq onun ayrılmaz hissələrini təşkil edən alban mənşəli siyasi vahidlər (IX–XII əsrlərdə Sünik çarlığı; XII–XV əsrlərdə Arsax-Xaçın knyazlıq-çarlığı, XV–XIX əsrlərdə feodal knyazlıqlar-məlikliklər) formalaşdırıb ilə bilmışlər.

Bələliklə, alban xristianlığının tarixi və etno-mədəni irsi Azərbaycanın ərazisində müsəlman Azərbaycan ırsinə paralel olaraq inkişaf edirdi və regionun ümumi tarixinin, mədəniyyətinin tərkib hissəsi idi.

Azərbaycanda qədim köklərə malik olan tolerantlıq ənənələrinin mənbələri aşağıdakılardır:

1. Çox sayıda etnosun min illər boyu eyni ərazidə bir-birini əvəz edən Azərbaycan dövlətlərinin (Qafqaz Albaniyası, Ərəb xilafəti, habelə Şirvanşahlar, Sacilər, Salarilər, Atabəylər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi dövlətlər, Azərbaycan xanlıqları, Azərbaycan Xalq Cümhuriyyəti və nəhayət, müstəqil Azərbaycan Respublikası) tərkibində qarşılıqlı anlaşma və etimad şəraitində yaşaması;

2. Bir-birinə dözümlü və loyal münasibət göstərən üç fərqli dinin (yəhudilik, xristianlıq, islam) mövcudluğu da etnolərə yaxınlaşdırıb amillərdəndir. Atəş-pərəstlik və zərdüştilik xristianlıq və islam dini tərəfindən təqibə məruz qalmışdır. Ancaq regionda heç bir din digər dini etiqad formalarını tamamilə uda biləcək qədər hakim və ortodoksal mövqeyə yüksələ

bilməmişdir. Bu isə, öz növbəsində, dini məsələlərdə etnolərən bir-birinə qarşı dözümlülük nümayiş etdirməsi ilə nəticələnirdi;

3. Alban kilsəsi ehkamlarla bağlı olan və Qərbdə xalqlar arasına nifaq salan kilsə mübahisələrinə qarışmir, müxtəlif bidətçi cərəyanları təqib edir, monofizitliyə sədaqətini qoruyub saxlayırı.

4. Türk dilinin tarixi Azərbaycan ərazisində yaşayan etnolər arasında ünsiyyətin, bütün etnik mədəniyyətlər arasında qarşılıqlı təsirin dili kimi təşəkkül tapması böyük rol oynamışdır.

Bütün bu sadalanan amillər regionda tolerantlığın inkişafına təkan vermişdi [Mamedova, 2016, c. 205–209].

“Qarabağ problemi” adlandırılan, əsas etibarilə ermənilərin tarixi Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını irəli sürməsi nəticəsində meydana gələn münaqişənin mənşəyi də Albaniyanın etno-mədəni irsi ilə əlaqəlidir [Mamedova, 1995, p. 110–128; Mamedova, 1995, c. 215–229]. Məlum olduğu kimi, tarixi Qarabağ-Arsax əyaləti Qafqaz Albaniyasının ən əsas ərazilərindən biri idi və müasir Dağlıq Qarabağla Mil düzünün bir qismini əhatə edirdi. O, qədim vaxtlardan bu günədək Azərbaycanın tarixi ərazisində mövcud olmuş bütün dövlətlərin ayrılmaz tərkib hissəsi olmuşdur. Bu region e.ə. I əsrədə yaşamış Antik dövr müəlliflərinin əsərlərində “Orxistena”, “Arsax” (ilk dəfə “Avesta” kitabında “ölkə, küləklər əyaləti” mənasında işlədilmişdir), V–VIII əsrlərə aid alban, qədim erməni, qədim gürcü, Bizans, ərəb, İran mənbələrində “Arsax”, “Xaçın”, XII əsrədən etibarən isə gürcü, İran mənbələrində “Qarabağ” adlandırılmışdır [Mamedova, 2005a, c. 42; Piриев, 2005, c. 58].

Albaniya dövləti VIII əsrədə süqut etdikdən sonra “Azərbaycan” adlı coğrafi ərazinin bir hissəsi olan Qarabağ-Arsax Sacilərin (I–X əsrlər), Salarilərin (X əsrlər), Şəddadilərin (XI–XII əsrlər) [Шарифли, 1978, c. 30–89, 344], Atabəylər – İldənizlərin (XII–XIII əsr) [Бунятов, 1978], Hülakülər, Cəlairlərin (XIII–XV əsrlər) [Пириев, 1987, c. 98–105; Piриев, 2005, c. 59], Qaraqoyunlu və Ağqoyunlu (XV ə.) dövlətin tərkibində olmuşdur. Qarabağ XVI–XVIII əsrlərdə Qarabağ-Gəncə bəylər-bəyliyinin (Ziyad oğlu Qacar nəslinin hakimiyyəti altında) bir hissəsi kimi Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Səfəvilər dövlətinə həmçinin Şirvan, Çuxur-Səd (və ya İrəvan) və Azərbaycan (Təbriz) bəylərbəylikləri daxil idi [Эфендиев, 1981;

Әфендиев, 1987, c. 114]. XVIII əsrin ikinci yarısında Qarabağ eyniadlı xanlığın tərkibinə daxil edildi [Алиев, 1987, c. 133, 136–138] və 1805-ci, 1813-cü illərdə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi. Bu birləşmə 1828-ci ildə Türkmençay müqaviləsi bağlandıqdan sonra qətiləşdi.

Beləliklə, gördüyüümüz kimi, Qarabağ-Arsax heç vaxt Kiçik Asiyada, yəni Qafqazın hüdudlarından çox uzaqda meydana gələn erməni siyasi törəmələrinin tərkibinə daxil olmamışdır.

Arsaxın əhalisi Antik dövrdə, Erkən və Son Orta əsrlər dövründə qafqazdilli albanlardan, eramızın ilk əsrlərindən etibarən isə onlara əlavə olaraq barsillər, savırlər, hunlar və xəzərlər kimi türk tayfalarından təşkil olunmuşdu. Türk tayfalarının sayı XVIII əsrə qədər artmağa davam etmişdir (kəngərli, ustaclu, rumlu və şamlı tayfaları, habelə qırqaqlar, səlcuqlar, afşarlar, qacarlar, cavanşirlər və s.). Arsax I əsrədək yerli Aranşahi knyazlarının, sonra Arşaki sülaləsindən olan alban çarlarının, VI–VIII əsrlərdə isə böyük Mehrani knyazlarının tabeliyində olmuşdur. Qeyd etdiyimiz kimi, Arsaxda bir neçə alban yepiskopluğu yerləşirdi. Albaniyanın bir çox patriarxi Arsax ruhanilərinin nümayəndələri arasından seçilmişdir. Ərəblər Albaniyanın düzənlilik hissəsini, Araz və Kür çaylarını əhatə edən vadini işgal etmişdi. Nəticədə düzənlilik ərazilərin əhalisinin islamlaşması və ölkənin türk mənşəli əhalisi ilə qarışması baş verdi. Ancaq Arsaxın dağlıq əraziləri albanların əlində və alban knyazlarının tabeliyində qalırdı. IX əsrə Varaz-Trdat Mehraninin xələfi Qriqor Hammam Arsax da daxil olmaqla darmadağın edilmiş Albaniya çarlığını qismən bərpa edə bildi. Onun ölümündən sonra Arsax və Uti əyaləti üzərində hakimiyyət oğluna – Saak Sevadaya keçdi. Bu çarlıq XI əsrə qədər mövcudluğunu davam etdirmişdir. XI–XIII əsrlərdə növbəti alban məbədləri inşa edilmişdir: Xudavəng, Tatev, Nor Getik (Qoşavəng)/Cerviştik (Mxitar Qoş monastırı), Xudavəng/Arzuxatun (Kəlbəcər), Çarek Vəng monastırı (Gədəbəy), Xotavank kilsəsi, Qutavank baş məbədi (1241–1248), Xatravank (1204).

XII–XIII əsrlər Arsaxda, İ.O.Orbelinin sözlərinə görə, "qədim Albaniyanın bir hissəsi olan" Xaçen knyazlığının yüksəliş dövrü olmuşdur [Орбели, 1963, c. 146]. Mehranilər nəslindən olan Həsən-Cəlal (1215–1261) Arsax-Xaçen knyazlığının – çarlığının hökməarı, Xaçen və Aranın (qismən) süzeren knyazı olmuşdur. Erməni, gürcü və fars dilindəki sinxron

mənbələrdə, epiqrafik yazınlarda onun adı yüksək titullarla anılır – "knyazlar knyazi", "çar", "tacdar", "Albaniya çarı", "Albaniyanın sərhəd bölgələrinin əzəmətli sahibi". Həsən-Cəlal monqol xanlarının alban xalqına hüsnrəgbətlə yanaşmasına nail ola bilmişdir. Həsən-Cəlalin hökmərləq etdiyi dövrü Arsax-Xaçen knyazlığının – çarlığının iqtisadi, siyasi və mədəni intibah dövrü hesab etmək olar. Bu yüksəliş dövrün ədəbiyyatında, mülki tikintilərində və memarlığında öz əksini tapmışdır. Həsən-Cəlal 1216–1238-ci illərdə sonradan "Alban kilsəsinin mərkəzi iqamətgahı"na çevrilən Gəncəsər monastırını tikdirmişdir. 1240-ci ildə alban katolikosu Nerses bu məbədə xeyir-dua verdi. Monastırdakı epiqrafik yazıda deyilir: "Allahın müti bəndəsi olan mən, Həsən-Cəlal, Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş hüdudlara malik, uca və möhtəşəm Arsax ölkəsinin həqiqi mütləq hökməarı..." [Бархударянц, 1895/1949, I, c. 154–155, 160, qeyd 160; Мамедова, 2005a, c. 408–412; Пириев, 2005, c. 59–60].

Bütün bunlar Arsax-Xaçen knyazlığının – çarlığının hökməarı Həsən-Cəlalin və onun siyasi hakimiyyətinin IX–XIII əsrlərdə Albaniyaya başçılıq etmiş hakim Mehranilər sülaləsi ilə genetik və vərəsəlik əlaqəsinin təcəssümüdür.

XIV əsrədə Kilikiyada yaşamış tarixçi Xetum Patmiç (Gəncə əsilli Xetumilər nəslinin nümayəndəsi) özünün 1307-ci ildə qədim fransız dilində yazdığı "La flor des estoires de la terres d'Orient" ("Şərq ölkələrinin hekayətləri toplusu") əsərində XIV əsrə istifadə olunan əlifbalar haqqında yazır: "...müxtəlif əlifbalar var idi – biri erməni, digəri alban əlifbası" (I, гл. IX) [Oullier, 2003; Мамедова, 2005, c. 103].

XV əsrə Həsən-Cəlalin nəslinə Cahan Şah Qaraqoyunlu tərəfindən "məlik" titulu verildikdən sonra ölkə Qarabağ ərazisində yerləşən beş məlikliyə – muxtar knyazlığa bölündü (Gülüstən, Cerabed, Xaçen, Varand və Dizak). "Məlik" titulu hakim ailələrə şamil edildi: Məlik-Aslanovlar, Məlik-Yeqanovlar, Məlik-Şahnəzərovlar. Qeyd etmək lazımdır ki, bu ailələrin islamı qəbul edən ayrı-ayrı qolları islamlaşaraq Azərbaycan etnosuna qarışmışdır. Digər qollar isə qriqoryanlığı qəbul edərək özlərini etnik baxımdan ermənilərə, pravoslavlığı qəbul edənlər isə (bunların sayı daha çox idi) gürcülərə aid etməyə başladı. Alban knyazları "ter", "işxan" titullu erməni feodallarından fərqli olaraq, "məlik" titulunu daşıyırırdı.

Gəncəsər monastırı Alban Həvari kilsəsinin katalikoslarının iqamətgahına (XIII əsr – 1828-ci il) çevrildi və bundan sonra Alban kilsəsinin katolikosatı "Gəncəsər katolikosluğu" adını daşımağa başladı. Ona 1828-ci ildə ölen sonuncu alban katolikosu Sərkisin/Sergey Həsən-Cəlalın katolikosluğu başa çatana qədər Həsən-Cəlal nəslindən olan katolikos-patriarxlardan başlılıq etmişdir. Onların hamısı Gəncəsər monastırında dəfn edilmişdir. Buna onların qəbirlərinin başdaşındakı epiqrafika da dəlalət edir [Бархударянц, 1895/1949, I, c. 6; Раффи, 2009].

Məlum olduğu kimi, Cənubi Qafqazın Rusiya tərəfindən işğalı 1828-ci ildə başa çatmışdır. 1836-ci ildə imperator I Nikolayın fərmanı ilə Gəncəsər katolikosluğu ləğv edildi və "Qarabağ yeparxiyası" adı altında erməni-qriqoryan kilsəsinin tabeliyinə verildi. Bütün bunları nəzərə aldıqda erməni alimləri və ictimaiyyətinin Gəncəsəri erməni xalqının tarixinə aid etmək cəhdlərinin, onun ermənilər üçün yaradıldığı iddialarının tamamilə həqiqətə zidd olduğu qənaətinə gələ bilərik. Bu, həqiqətən, belə idisə, niyə onu rus imperatorunun reskripti ilə erməni-qriqoryan kilsəsinə birləşdirmək lazım gəlmışdı?

Bələliklə, tarixi Qarabağ-Arsax vilayəti XIX əsrə qədər bu ərazidə yaşayan və Moisey Kalankatlinin (VII–VIII əsrlər) "Albanların tarixi", alban şairi Davdakin (VII əsr) elegiyasında, Mxitar Qoşun (XII–XIII əsrlər) "Albaniya salnaməsi" və "Qanunnaməsi"ndə, Qandzaklı Kirakosun (XIII əsr) "Tarix" kitabında, yepiskop Yesai Həsən-Cəlalyanın (XVIII əsr) "Alban kilsəsinin qısa tarixi" əsərində öz əksini tapmış alban kökünü, kimliyini qoruyub saxlamağı bacaran alban xristian əhalinin mühüm siyasi, mədəni və dini mərkəzi olmuşdur [Каланкатуйский, 1861; Киракос, 1946/1976; Ҳасан-Джалаляն Есай, 1989].

İndi isə stabil bir ölkənin tarixi deyil, "erməni xalqının, böyük coğrafi areala səpələnmiş erməni koloniyalarının tarixi" adlandıra biləcəyimiz həqiqi tarixin mühüm mərhələlərinin qıscaya nəzər salaq. Məhz həmin həqiqi tarixi unutdurmaq niyyəti ermənilərin tarixinə aid əsərlərə "Erməni xalqının tarixi" adının verilməsi ilə nəticələnmişdir. Həmin əsərlərdə müəlliflər həqiqətə zidd olaraq stabil bir ölkənin – Ermənistən tarixini təqdim etməyə çalışır. Bir siyasi məfhum kimi Ermənistən çox tez aradan qalxmış, ölkə və siyasi birliliyi ifadə edən anlayış olmaqdan çıxmışdır. Vaxtilə tanınmış ermənişunas, qədim erməni dilindəki ya-

zları rus dilinə tərcümə etmiş, erməni mənbələrini çap etdirmiş K.Patkanov yazırı: "Ermənistan heç vaxt bəşəriyyətin tarixində xüsusi rola malik olmamışdır. O, siyasi termin deyil, erməni yaşayış məskənlərinin səpələndiyi coğrafi əyalətin adıdır. Ermənilər yaşadıqları torpaqları öz əllərində saxlamaqda heç vaxt bacarıqlı olmamış, ancaq həmişə öz yaxınlarını saataraq güclülərə xidmət etməyi yaxşı bacarmışdır" [Патканов, 1875, c. 5]. Məlum olduğu kimi, ermənilər Kiçik Asiyada (tarixi Türkiye) və Qafqazın avtoxton əhalisi deyil. Ermənişunasların qənaətinə görə, mənşəyi frigiya tayfalarına gedib çıxan ermənilər əvvəllər Balkan yarımadasında yaşamış, kimmerlərin kütləvi köçünə qarışaraq e.ə. XIII əsrə Kiçik Asiyaya gəlib çıxmışdır. Sonra onlar şərqə doğru hərəkət edərək Fərat çayına çatdılar. E.ə. XII əsrə hürrilərin, xetlərin və İuviyalıların yaşadığı ərazilərə (Fərat çayının yuxarı axarı) assuriya mixi yazılarında "muşku" və "urmu", yunan mənbələrində "arimlər", sonralar isə "ermənilər" adlandırılan hind-Avropa mənşəli erməni tayfa qrupları daxil oldu [История армянского народа, 1980, c. 17–18].

M.Abeqyan qeyd edirdi: "Erməni xalqı necə yaranmışdır, Ermənistan ərazisində necə və nə vaxt kök salmışdır, öz vətəninə haradan və hansı yollarla gəlmışdır, Ermənistana gəlməzdən əvvəl və gəldikdən sonra hansı tayfalarla ünsiyyətdə olmuşdur, onun dilinə və etnik tərkibinə kim və necə təsir etmişdir? Bütün bunlar haqqında əlimizdə dəqiq və ətraflı məlumat yoxdur" [Абекян, 1975, c.11].

Tarixən elə olmuşdur ki, ermənilər Qafqazın hüdudlarından kənardakı ərazilərdə, Kiçik Asiyada, Ermənistən yaylasında, Van gölünün ətrafında, Fərat və Dəclə çaylarının sahilərində yaşamışlar. Birinci erməni dövləti e.ə. VI əsrə Kiçik Asiya ərazisində yaranmış, 428-ci ilə qədər mövcud olmuşdur. E.ə. IV əsrənə eramızın III əsrinə qədər Ermənistən əvvəlcə İran imperiyasının (Əhəmənilər sülaləsinin), sonra da Makedoniyalı İsgəndərin və Selevkilər imperiyasının hakimiyyəti altında olan iki satraplıqdan – əyalətdən ibarət idi (Şərqi və Qərbi Ermənistən). E.ə. II–I əsrlərdə (I Artaşes və II Tigran dövründə) erməni dövlətinin ərazisi genişləndirildi. Roma sərkərdəsi Pompeyin darmadağın etdiyi II Tigran əldə etdiyi bütün torpaqlardan məhrum oldu. Onun hakimiyyəti altında, sadəcə, Ermənistən yaylasının hüdudları daxilindəki Ermənistən qalmışdı [Манандян, 1943, c. 27, 47–48; Мамедова, 1986, c. 118–120].

Ermənistan yaylasının, Ayrarat əyalətinin tədqiqi zamanı müəyyən etmişik ki, Ermənistan yaylasının Qafqaz torpaqlarına aidiyyəti yoxdur. E.ə. I əsr dən eramızın 428-ci ilinə qədər Ermənistan öz siyasi statusu baxımından nominal dövlət hesab edilsə də, faktiki olaraq İranın və Qədim Roma və Bizans imperiyalarının əyalətlərindən biri olmuşdur. Ermənistana gah İranın, gah qədim Roma imperiyasının təyin etdiyi şəxslər başçılıq edirdi. Onlar Atropatena və ya İberiya – Gürcüstan şahzadələrinin arasından seçilirdi. Buradan belə nəticə hasıl olur ki, erməni çarlarının vərəsəlik hüquqları yox idi və onlar faktiki deyil, nominal hökmardalar idi. Həmin dövr ərzində Ermənistan dəfələrlə – e.ə. 66-ci ildə, eramızın 37-ci, 298-ci, 387-ci, 591-ci və s. illərində iki imperiya – Roma və İran arasında bölünmüştür. Bu bölünmələr nəticəsində Ermənistanın Bizans imperiyasına keçən ərazisi (Fərat çayının qərbində) Qərbi Bizans Ermənistəni və ya Kiçik Ermənistan adlanırdı. İranın tabeliyinə keçən digər hissə Şərqi Fars Ermənistəni (Fərat çayının şərqində) və ya Büyük Ermənistan adlandırılırdı [Mamedova, 1986, c. 119; Mamedova, 2005a, c. 46–47; Pyriev, 2005, c. 62–63]. Beləliklə, ermənilər tərkibində yaşadıqları dövlətlərin xalqları ilə eyni tarixi yaşamağa başladılar.

IX–XI əsrlərdə Qars ərazisində (Ərzurum) erməni Baqratilər dövləti (paytaxtı Ani) yarandı. Erməni tərixçilərinə görə, XII–XIV əsrlərdə Aralıq dənizinin şərqi sahillərində erməni Kilikiya çarlığı yaranmışdır. Ancaq apardığım tədqiqatlar göstərir ki, həmin dövlətin əsasını albani Xetumilər sülaləsi (Gəncə əsilli) qoymuşdur [Mamedova, 2005b, c. 413–420].

Bununla belə, məlum olur ki, V–IX əsrlərdə heç bir erməni dövləti mövcud olmamışdır. Erməni xalqının tarixini uydurulanlar guya iki Albaniyanın (Kür çayının o tayındakı və Kürkə Araz çayları arasındaki Albaniya) mövcud olduğu barədə konsepsiya – nağıl yaradaraq onilliklər, əsrlər boyu Kür və Araz çayları arasındaki ərazidəki Albaniyanı “əbədi mövcud olan” “büyük Ermənistən” kimi qələmə verməyə çalışmışlar. Bundan başqa, onlar V əsr də mövcud olmuş erməni dövlətinin və Baqratilər dövlətinin coğrafi baxımdan Cənubi Qafqazın şimal-qərb hissəsində yerləşdiyini iddia edirlər. Həmin məqsədlə erməni müəllifləri iddia etmişlər ki, Ermənistən yaylasının mərkəzi hissəsində yerləşən erməni dövlətləri və Ermənistən yaylasının özü də şərqə doğru “yer dəyişdirmiş”, o, faktiki əra-

zisinin şimal-şərqi ucunda – hündüd əyaləti olan Ayraratda (Ayrarat qavarının yerində) “yerləşmiş”dir.

Beləliklə, Ayrarat əyalətinin ərazisini (süni məfhum olan) Ayrarat dairəsinin – (diyarının) “sonsuz əraziləri” ilə üst-üstə düşənə qədər genişləndirməklə erməni tarixçiləri qədim və Orta Əsrlər dövrünün erməni dövlətlərinin ərazilərini Şərqi Qafqazın ərazisinə, yəni Azərbaycan dövlətlərinin tarixi ərazisinə (yəni müasir Ermənistən Respublikasının ərazisinə) birləşdirmişdir [Mamedova, 2005, §3].

Erməni kilsə məclislərinə aid sənədlər [Kanovaqirk Xayots (qədim erməni dilində)] onun tabeliyində olan və kilsə məclislərinin keçirildiyi yeparxiyaları lokallaşdırmağa imkan verir: 365-ci il – Kiçik Asiyada Aşṭiṣatda (Taron əyalətində Fərat çayının qolu Aratsani çayının sahilində); 447-ci il – Şaapivan Məclisi (Baqratunilərin mülklərinin cənub-qərb hissəsində, Van gölünün şimalında); 505-ci və 633-cü illər – Tayk əyalətinin cənubunda, Fərat çayının yuxarı axarı tərəfdə yerləşən Karinedə; 506, 555 və 649-cu illərdə – Dvində (Sevan gölündən qərbdə və Yerevan şəhərinin cənub-şərqində).

Erməni Dvin məclisinin növbəti reyestrində yepiskopların iştirak etdiyi göstərilir:

Barsean (Araks çayının yuxarı axarı və Tayk əyalətinin cənub hissəsində yerləşən ərazilər);

Mardaqi (Turuberan və Taron əyalətlərinin birləşdiyi ərazi);

Bznunik (Van gölünün qərb sahilindəki ərazi);

Arşarunik (Arake çayından qərbdə, Vanand əyaləti ilə Baratunilərin mülkləri arasında yerləşən ərazilər; Baqratunik (Arake çayından qərbdə və Van gölünün şimal-şərqində yerləşən ərazilər);

Xorxorunik (Van gölünün şimal-şərqində yerləşən ərazilər); Rştunik (Van gölünün cənubunda);

Vananda (Tayk əyalətinin şərqindəki ərazi); Amatunik (Arake çayının şimal-qərbində yerləşən ərazi);

Qnunik (Van gölünün şimal-şərqində yerləşən ərazilər); Palunik (Van gölünün şərq sahili);

Mexnunik (Palunik əyalətinin qonşuluğunda yerləşən ərazi).

Reyestr dən tamamilə aydın olur ki, erməni kilsəsinin tabeliyində olan yeparxiyalar və priyod kilsələri Van gölünün ətrafında, Arake çayının uzaq qərbində, bəziləri isə Dəclə ilə Fərat çaylarının arasında yerləşirdi.

726-ci ildə Apaxunik əyalətində (Van gölünün şimalında, Aratsani çayının sahilində) növbəti əyalətlə-

rin yepiskoplarının iştirakı ilə Manazkert məclisi keçirildi: Ostan (Dvinin cənub-qərbində), Tayk, Basean, Bznunik torpaqları (Van gölünün qərb sahilindəki ərazi).

Şirakaban məclisi 862-ci ildə Vanand əyalətindən şərqdə, Qafqazın cənub-qərb hissəsində, Kartveli çarlığının ərazisində keçirilmişdir.

Apardığımız tədqiqat göstərir ki, erməni kilsəsinin bütün yeparxiyaları Qafqazdan uzaqda yerləşirdi. Erməni feodal patronimiyaları və onlara aid mülklər – domenlər də həmin ərazidə yerləşirdi [Mamedova, 2005, c. 627–628, 634].

Ermənilərin XV əsrən XIX əsrə qədər də dövləti olmamışdır. Buna görə də onlar öz tarixlərini katolikos kürüsü 1441-ci ildə Kiliyyadan Yerevanın yaxınlığında Eçmiədzinə keçdikdən sonra əhəmiyyəti artan kilsələri ilə ən sıx şəkildə əlaqələndirməyə çalışırlar. Həmin tarixdən 1918-ci ilin nəşrlərinə qədər davam edən dövr erməni xalqının tarixində xüsusi dövr – Eçmiədzin dövrü kimi göstərilir. Məlum olduğu kimi, etnos ancaq öz ərazisi, dövləti, kilsəsi olarsa, mövcud ola, qorunub saxlama bilər. Ermənilər üçün isə məhz kilsə dövlət funksiyasını yerinə yetirməyə başlayır.

XV əsrən etibarən ermənilərin həyatının siyasi və istənilən digər sahəsinə bütün oykumenə səpələnmiş erməni xalqını birləşdirən, təşkil edən qurum funksiyasını yerinə yetirən Eçmiədzin rəhbərlik etməyə başlayır. Bunu da nəzərə almaq lazımdır ki, erməni kilsəsinin özündə birlik yox idi. Konstantinopolda, Axtamarda Eçmiədzini qəbul etməyən taxtlar mövcud idi. XVI–XVIII əsrlərdə isə Kiçik Asiyaya, Osmanlı imperiyasının ərazisinə Avropadan və Amerikan dan xristian missionerlər gəlməyə başlayır. Ermənilər faktiki olaraq öz erməni kilsəleri ilə əlaqələrini kəsmədən (daha doğrusu, onun göstərişi ilə) asanlıqla katolikliyi, lüteranlığı qəbul edir, missionerlərin məktəblərində təhsil alır. Məhz missionerlər erməni ziyanlılarının Avropada, Amerikada birinci və gələcək erməni lobbisinin, diasporasının əsasını qoyan pleyadmasını yaratmışdır. Məhz həmin erməni ziyanlıları Eçmiədzin kilsəsi ilə birlikdə ermənilərin tarixi Azərbaycan ərazisində “məskunlaşmasını” əsaslandıran ideoloqlar olmuşlar.

XIV əsrə Osmanlı imperiyası yarandıqdan sonra ermənilərin Kiçik Asiyada öz dövlətlərini qurmaq ümidi ləri boşça çıxır. Buna görə də onlar nəzərlərini Azərbaycanın tarixi ərazisinə çevirir və Qafqazın

Azərbaycan türklərindən təmizlənməsi ideyasını yaymağa, əsaslandırmağa başlayırlar. “Erməni xalqının tarixinin” uydurucuları elmi dövriyyəyə “Şərqi Ermənistən” məfhumunu daxil etmiş, XVI əsrən XX əsrə qədər həmin termini növbəti Azərbaycan torpaqlarına – Qarabağ, İrəvan, Gəncə, Sünik/Zəngəzura şamil etmişlər: Beləliklə, “Şərqi Ermənistən” məfhumu şərqdən, yəni Fərat çayı sahillərində Qafqaza doğru yer dəyişdirmişdir. Şərqi Fars Ermənistəndə yaşayan ermənilər faktiki olaraq Şərqi Anadoluda yerləşirdi. Burada onlar Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qonşuları idilər. Ermənilər mənşəcə kurd olan Şəddadilər sülaləsi tərəfindən IX–XI əsrlərdə Cənub-Şərqi Qafqazda Şəddadilər dövlətinin tərkibində Naxçıvan-Arran əmirliyinin, XV əsrə isə Kür çayından cənubda türk etnoslarının konfederasiyası olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin necə yarandığının şahidi olmuşlar. Bu dövlətlərin yaradılması imkanı bununla izah olunur ki, həmin ərazidə artıq bu dövlətlərin yaranması üçün əsrlərdən bəri münbət etnik mühit formalaşmışdı. IX–XI əsrlərdə kürdlər Kür və Araz çayları arasındaki ərazidə artıq məskunlaşmışdı. Türk etnoslarına gəldikdə isə qeyd edə bilərik ki, onlar bu zonada dominant etnik varlıq funksiyasını yerinə yetirirdi. Həmçinin Qafqazda imperiyası olmayan lokal dövlətlərin mövcudluğu nəzərə alınmalıdır. Bu faktın özü də yeni dövlətlərin törəməsinə imkan yaradırdı. Bütün bunlar ermənilərə imkan verdi ki, koptlar, yakovitlər kimi monofizit, xristian alban əhalisinin səpələnmiş vəziyyətdə yaşıdığı Azərbaycan əyalətlərinə – Arsax-Qarabağ və Sünikə yerləşsinlər. Ancaq bu məqsədlərinə ermənilər ancaq geosiyasətin, yəni Avropa ölkələrinin və Rusyanın köməyi ilə nail ola bilərdi. Erməni tarixçiləri XVI, XVII, XVIII və XIX əsrlərdə “erməni xalqının tarixi” adı altında Azərbaycanın bəylərbəyliklərinin, sonradan isə Qarabağ-Gəncə, İrəvan və Naxçıvan xanlıqlarının tarixini nəql edir. XVIII əsrən başlayaraq ermənilər Polşa vasitəsilə Rusiyaya daxil olur və “Şərqi Ermənistən” ərazisinin türk və fars əsarətindən azad edilməsinə maraq oyatmaq yolu ilə imperator I Pyotrun rəğbətini qazanmağa çalışır. Ancaq mahiyyət etibarilə bu həmin ərazilərin Qafqaz Albaniyasının həqiqi varisindən – Azərbaycan xalqından Qarabağın, İrəvanın, Zəngəzur torpaqlarının, Naxçıvanın “azad” edilməsi istiqamətində aparılan danışıqlar idi [Mamedova, 2005, c. 8; Mamedova, 2005a, c. 48; Mamedova, №06 (12), 2006, c. 14–15].

Erməni nəşrlərində tamamilə əsassız olaraq XV–XVIII əsrlərin alban mənşəli Qarabağ məliklərinin erməni olduğu irəli sürürlür və onlarla əlaqədar bütün hadisələr erməni xalqının tarixinə aid edilir. XVII–XVIII əsrlərdə erməni xalqının tarixinə həsr edilmiş xüsusi bölmələrdə belə fəsillər var: "Ermənistən–Rusiya münasibətləri. İsrail Ori" və "1720-ci ilin azadlıq hərəkatı". Burada söhbət mahiyyət etibarilə ermənilərdən deyil, Qarabağ məlikliklərində yaşayan xristian albanlar və onların azadlıq hərəkatından gedir. Tamamilə eyni qaydada erməni alımları Qarabağ və Zəngəzur məlikliklərinin 1722–1728-ci illərdə apardığı, David Bəyin başçılıq etdiyi azadlıq hərəkatını da təhrif olunmuş formada təqdim edir [История армянского народа, 1980, c. 167–169]. Bu məlikliklərin tarixində başqa, erməni xalqına aid tarix arsenalında heç nə yoxdur.

Qarabağ məlikliklərinin "azad edilməsi" məsələsi rus imperatriçəsi II Yekaterina dövründə bir də qaldırılmışdır. Potyomkinin layihəsində deyilirdi: "İrandakı hərc-mərclikdən fürsət kimi istifadə edərək Bakını, Dərbəndi, digər torpaqları tutmaq, Gilanı birləşdirmək, tutulmuş əraziləri Albaniya adlandırmaq, böyük knyaz Konstantin Pavloviçin gələcək mirası elan etmək" [Храповицкий, 1872, c. 37]; "dördüncüsü, erməni diyarının müstəqilliyi bərpa edilsin, beşinci, Albaniya əyalətinin və ya çarlığının təşkilinə başlamaq, bunun üçün birmənəli qətnamə çıxarmaq" [ЦГИА, ф. 52, оп. 1/194, д. 331, ч. 4, л. 40]. Potyomkinin Bezboradkoya məktubunda göstərilir: "bundan çox böyük fayda əldə etmək və sülh şəraitində erməni diyarını, habelə Albaniyadan ibarət bölgəni, habelə İraklı çarlığını yaratmaq olar" [ЦГВИА, ф. 52, оп. 2/203, д. 37, л. 63–64].

Göründüyü kimi, Rusiya hökumətinin sənədlərində "erməni diarı" və Albaniya çarlığı arasında dəqiq fərq qoyulur!

Son dərəcə əlamətdardır ki, Potyomkinin Albaniya çarlığının bərpası üzrə layihəsində erməni xalqının tarixinə dair "hadisələr" barədə heç nə qeyd olunmur. Əksinə, həmin sənəddə deyilir: "Zaqafqaziyanın xristian əhalisini öz tərəfimizə çəkmək üçün çar hökuməti belə şayiə buraxmışdır ki, ruslarının səfərinin məqsədi "Ermənistən bərpa etməkdir" [История армянского народа, 1951, с. 266]. 1980-ci ildə çap edilmiş "Erməni xalqının tarixi" əsərində erməni yeparxiyasının Rusiyada rus dövlətinin nümayəndləri ilə sərkərdə A.V.Suvorov tərəfindən Ermənistənin azad olunması

və paytaxtı İrəvan olmaqla erməni dövlətinin "bərpası" barədə danışqlar aparmasından xəbər verilir, "Qarabağın erməni məliklərinin qoşunları ilə birlikdə Ararat əyalətini, sonra da digər erməni əyalətlərini azad etmək üçün xüsusi erməni alayının yaradılması" təklif olunurdu [История армянского народа, 1980, с. 171–172]. Sonra "Erməni xalqının tarixi"ndə (1980) deyilir ki, XVIII əsrə "Osmanlı imperiyasının tərkibindəki Qərbi Ermənistən ...növbəti əyalətlərə (paşalıqlara) bölünmüdü – Ərzurum, Kars ...Diyarbəkir. Şərqi Ermənistanda və Azərbaycanda növbəti xanlıqlar yaradılmışdı – İrəvan, Naxçıvan, Qarabağ, Şirvan və s.".

Göründüyü kimi, bütün bu sadalanınlar Azərbaycan xanlıqlarıdır. Erməni xalqının "tarixinə" aid kitablarda xanlıqlardan əvvəl mövcud olmuş Azərbaycan bəylərbəyliklərinin üstündən sükutla keçilir. İrəvan və Naxçıvan qızılbaş tayfası olan ustaclıların yaşayış yeri (ülkü) idi. Çuxur-Səd də onların vərəsəlik qismində miras qalmış ülkü idi. Gördüyüümüz kimi, bu torpaqlarda Şərqi Ermənistən adlı bir ərazi yox idi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Qarabağ-Gəncə bəylərbəyliyi Kürlə Araz çayları arasında yerləşən və Qazax, Şəmşədil, Lori, Pəmbək kimi yaşayış məskənlərinin yerləşdiyi geniş ərazini əhatə edirdi [Эфендиев, 1987, с. 114–116; Рахманы, 1987, с. 120–128; Шараф-хан Бидлиси. Шараф-наме, 1976, т. II, с. 174, 198; Мамедова, 2005а, с. 49–50].

Qafqazın Rusiya tərəfindən işgalindən sonra Türk-mənçay (1828) və Adrianopol (1829) müqavilələrinə İrandan və Türkiyədən ermənilərin gətirilərək Qarabağ və İrəvan xanlıqlarında yerləşdirilməsini nəzərdə tutan maddələr daxil edildi. 1836-ci ildə imperator I Nikolayın fərmanı ilə Alban Həvari Avtokefal kilsəsi Erməni Eçmiədzin kilsəsinin yeparxiyasına çevrildi. Bununla da albanların deetnizasiyası başladı: albanların əksəriyyəti islamı qəbul edərək türkləşdi, bir qismi erməniləşdi, qalanları isə (pravoslavlığı qəbul edərək) gürcüləşdi [Мамедова, 1995, с. 215–229].

"Erməni xalqının tarixi"ndə [1980, с. 187] müəllif məcbur qalaraq etiraf edir: "XX əsrin əvvəlində erməni xalqının əksəriyyəti öz vətənidən kənardə, qonşu və uzaq ölkələrdə yaşayırdı... Çox sayda erməni koloniyaları vətənləri ilə əlaqəni kəsməmişdi". Burada təbii olaraq belə sual meydana çıxır: "öz vətəni" deməklə müəllif nəyi nəzərdə tutur? Bu torpaqlar haradadır? Hansı ərazi ilə erməni koloniyaları daima əlaqə saxlayırdı? Axı erməni xalqının tarixini diqqətlə,

sözün əsl mənasında, əsr-əsr nəzərdən keçirərkən və bunun üçün elə həmin erməni tarixçilərinin "əsərlərini" oxuyarkən bu vətəni, yəni daimi, stabil və siyasi birliyi ilə fərqlənən ərazini tapmaq mümkün deyil. Axi etnosun – millətin əsas meyarı onun eyni, ümumi əraziyə malik olması, həmin ərazidə yaranaraq formalaşmasıdır. Ermənilər əvvəlcə məhz bu eyni, ümumi ərazini, yəni tarixi vətəni aşkar etməli, sonra da real tarixi yazmalı, hər dəfə özlərini yeni torpaqlara – gah Qarabağ və Sünik/Zəngəzur və s. Azərbaycan torpaqlarına, gah da XX əsrin əvvəllərində etdikləri kimi, Gürcüstanın cənub ərazilərinə (Qoqarene) aid etməyi dayandırımlıdır. Bu məsələyə İ.Çavçavadze və V.L.Veličko da toxunmuşdur. V.L.Veličko qeyd edirdi ki, erməni xəritələrinə baxsaq, "böyük Ermənistən" ərazisi az qala Voronejə çatırdı və onun paytaxtı Tiflis şəhəri idi. İ.Çavçavadze yazırı: "Onlar (ermənilər) tarix-arxeologiya sahəsində gürcüləri ən vicdansız şəkildə qarət edir: abidələrin üzərində gürcü dilindəki yazıları silir, ...tarixləri ilə bağlı cəfəngiyat yaratmaqla məşğul olur, hər bir daşın belə gürcü çarlığının keçmişindən bəhs etdiyi əraziləri qədim erməni torpaqları kimi qələmə verir" [Чавчавадзе, 1902/1990; Величко, 1990, c. 107]. Eçmiədzin sinodunun prokuroru A.Frenkel bu barədə əsrin əvvəlində yazırı: "Erməni xalqının tarixi taleyi onun müstəqil dövlət və dövlət institutu yaratmaq qabiliyyətindən tama-mılə məhrum olduğunu təkzibedilməz şəkildə sübut edir" [Справка прокурора Эчмиадзинского Синода А.Френкеля (1907 г.), ЦГИА, ф. 821, описание 139, д. 173, ед. хр. 96].

Rusyanın və digər xarici ölkələrin köməyi olmadan ermənilər dövlət qismində heç vaxt mövcud ola bilməzdi. XIX əsrin 50-ci illərinə qədər artıq bütün Qafqazı işgal edən Rusiya burada öz hakimiyyəti ni möhkəmləndirmək üçün avtoxton əhalinin etno-siyasi vahidlərini – Gürcü çarlığını, Azərbaycan xanlıqlarını (o cümlədən Qarabağ xanlığını) ləğv etdi. İlk dəfə məhz çarizm Azərbaycan xanlıqlarının (İrəvan və Naxçıvan) ərazisində Qafqazda heç vaxt mövcud olmamış siyasi törəməni – "Erməni vilayəti"ni yaradmış, buraya Osmanlı imperiyası və İrandan erməniləri köçürərək onların sayını sünə şəkildə artırılmışdır. Sonra çarizm Qafqazda mövcud olan iki həvari mənşəli kilsədən birini, yəni Gürcü kilsəsini zəiflədərək onun avtokefallığını ləğv etmiş, Rus Pravoslav kilsəsinə bir-ləşdirərək Gürcü ekzarchatlığına çevirmişdir. Digərini isə, yəni Alban Həvari kilsəsinin dini qurumunu ta-

mamilə ləğv edərək erməni-qriqoryan kilsəsinin yeparxiyasına çevirmişdir. Bu, avtoxton alban əhalisinin deetnizasiyası ilə nəticələnmişdir.

Eçmiədzin kilsəsinin dəyişən geosiyasi şəraitdə Qafqazda siyasi, ideoloji və iqtisadi mövqeyini xeyli gücləndirdikdən sonra Rusiya hədsiz dərəcədə güclənmiş erməni kilsəsinin separatizmə meyil edəcəyindən və Qafqazda cidd-cəhdə dövlət qurmaq istəyən erməni diasporalarından ehtiyat etməyə başladı. Nəticədə çarizm 1850-ci ildə "Erməni vilayətini" ləğv edərək onun əvəzinə İrəvan quberniyasını yaratdı. Güman ki, Rusiya imperiyasının sonrakı dövrlərdə yürüdüyü siyaset Qafqazda erməni dövlətinin qurulmasını nəzərdə tutmurdu (bu, erməniləri Rusiyanan tam və daimi asılı vəziyyətdə saxlamaq imkanı verirdi) və növbəti dövrlərdə ermənilərdən Yaxın Şərq siyasetində "satellit ölkə amili" kimi istifadə olunması planlaşdırılırdı. XIX əsrin 60-ci illərində çar hökuməti Osmanlı imperiyasının Kiçik Asiyadakı torpaqlarında "Erməni vilayəti"nin yaradılması ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətə başladı. Qara dənizi, Bosfor və Dardanel boğazlarını tutmaq cəhdələrini çarizm "xristianların, ermənilərin müsəlman Türkiyəsinin əsarətindən xilas etmək uğrunda mübarizə" kimi şüarlarla ört-basdır edirdi. Osmanlı imperiyasında erməni əhalisinin vəziyyəti məsələsinə San-Stefano və Berlində 1878-ci ildə aparılan danışqlarda "erməni məsələsi" adı verildi. Həmin məsələnin həlli üçün Osmanlı imperiyasının üzərinə ermənilərlə bağlı zəruri islahatların aparılması öhdəliyi qoyuldu. Praktikada erməni məsələsinin reallaşmasına ancaq Rusiya çalışırdı. Bu məqsədlə "Qnçak" (1887) və "Daşnaksutyun" (1890) partiyaları yaradıldı.

Rusiya Zaqqafqaziyasında özünə kök salan "Qnçak" (1887) və "Daşnaksutyun" (1890) Türkiyəyə təbliğatçılar göndərirdi. Onlar isə Türkiyənin ərazisində üsyancı dəstələr yaradırdı. Bu dəstələrin fəaliyyətinin məqsədi böyük güclərin diqqətini erməni xalqının taleyinə yönəltmək idi. "Daşnaksutyun" (1890) partiyası bu məqsədinə çatmaq üçün bir müddət tez-tez siyasi oriyentasiyasını Avropa ölkələri və Rusiya arasında dəyişdikdən sonra üzünü gənc türklər hərəkatına tutdu, sonra isə yenidən Rusiyaya çevirdi. Milyukovun ifadə etdiyi kimi: "Rusiya ilə Türkiye arasında yol ayırcınlarda qalan" ermənilərin Birinci Dünya müharibəsi ərəfəsində siyasi əhəmiyyəti xeyli artdı [БЭ, 1926, т. 3, с. 436; Mamedova, 2005a, c. 51–54].

Balkan müharibəsində (1912–1914) Rusiya Türkiyədə Ərzurum, Van, Bitlis, Diyarbəkir, Xarpot və Sivas vilayətlərinin ərazisində “muxtar erməni vilayətinin – Qərbi Ermənistanın yaradılması” üzrə program irəli sürdü. Buraya Avropa ölkələrinin razılığı ilə Türkiyə tərəfindən təyin olunan xristian general-gubernator başçılıq etməli idi. Ancaq Avropa ölkələri bu təşəbbüsə dəstək vermədi [История армянского народа, 1980, c. 259]. Bu baxımdan ermənilərin 1915-ci ildə “soyqırımına” məruz qalması lap yerinə düşmüşdü [Твердохлебов, 1989, №1]. Bu hadisə erməni dövlətinin yaradılması (bu dəfə başqa ölkədə) məsələsinin həllini sürətləndirdi.

Rusiyada 1917-ci ilin fevralında və oktyabrında baş verən inqilablar “erməni məsələsinin” həllinə təkan verdi. 1917-ci ilin oktyabrında Tiflisdə Erməni milli konqresi çağırıldı. O bütün erməni xalqının adından rus qoşunları tərəfindən Birinci Dünya müharibəsində işgal edilmiş Türkiyə “Ermənistani”nın Rusyanın tabeliyində qalması tələbini irəli sürdü. “Qərbi Ermənistani”nın yaradılması ideyasına 1917-ci ildə müvafiq dekret imzalamaqla V.I.Lenin də tərəf çıxdı [Балаев, 1991 c. 17–18; Декреты Советской власти, т. 1, c. 298–299]. 1918-ci ilin mayında Zaqafqaziya Seymi dağılıqdan sonra, hələ ki, nə paytaxtı, nə də ərazisi olan müstəqil erməni respublikası elan edildi. Onun yaradılması Tiflisdə elan edilmişdir. 1918-ci il 29 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistan Respublikasına güzəştə getdi [Балаев, 1991, c. 50; ЦГАОР, Аз.ССР, ф. 970, он. 1, ед. хр. 1, л. 51]. Bundan sonra Ermənistan Respublikasının ərazisi faktiki olaraq əhalisinin sayı birlikdə 400 min nəfəri keçməyən İrəvan və Eçmiədzin qəzaları ilə məhdudlaşdırıldı. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra dünya gücləri ermənilərə həm Türkiyəyə (Kilikiyada), həm də Sovet Rusiyasına (Zaqafqaziyada) qarşı da yaq nöqtəsi kimi baxırdı. Antanta Qars vilayətini və İrəvan quberniyasının qəzalarını Ermənistan Respublikasına verdi. 1918-ci ildə bu respublikanın əhalisi 1,5 milyon nəfər təşkil edirdi. Onlardan 700 mini erməni idi. Bununla kifayətlənməyən daşnaklar Gürcüstan Respublikasının tərkibindəki Axalxalaki və Borçalı ərazilərinə, habelə Azərbaycana aid Naxçıvan, Qara-

bağ və Zəngəzur torpaqlarına qarşı da ərazi iddiası ilə çıxış etdi. Bu, Gürcüstan və Azərbaycanla müharibəyə gətirib çıxardı. Azərbaycanla müharibə uzun müddət davam etdi və amansızlığı ilə fərqlənirdi. Ermənistan Respublikası qanunsuz olaraq Azərbaycan torpaqlarının işgalına başladı [БСЭ, т. 3, Армянский вопрос, с. 437; Гражданская война и военная интервенция в СССР, 1987, с. 43]. 1918-ci il 12 avqust tarixində V.I.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzalandı. 1918-ci ilin yayında general Andronikin başçılıq etdiyi erməni ordusu Zəngəzura soxularaq əhaliyə ultimatum verdi – onlar təslim olmalı, yaxud yaşadıqları yeri tərk etməli idi. Mixaylovun təhqiqat komissiyasının verdiyi məlumat görə, Zəngəzurda ancaq 1918-ci ilin yayında 115 min Azərbaycan kəndi məhv edilmiş, 7 min insan qətl edilmiş, 50 min nəfər isə Zəngəzuru tərk etmişdir [Балаев, 1991, с. 50]. Qeyd edək ki, Qarabağda mübarizə xüsusilə şiddetli gedirdi.

1919–1920-ci illərdə “erməni məsələsi – Ermənistaniın yaradılması” Avropa ölkələri üçün artıq maraqlı kəsb etməməyə başladı və o, Şimali Amerikaya həvalə edildi. Millətlər Liqasının Ali Şurası etiraf edirdi ki, Ermənistani “kömək olmadan” mövcudiyyətini davam etdirə bilməz [БСЭ, с.437]. ABŞ Prezidenti Vilson Millətlər Liqasının Ermənistaniın sərhədlərini müəyyən etmək mandatını qəbul etdi. Ancaq “erməni məsələsi”nin Avropanın məsələsi olduğunu hesab edən amerikalı siyasətçilər “Ermənistani üzrə mandatı” qəbul etmək istəmədi və senatda səs çoxluğu ilə ondan imtina etdi [БСЭ, с. 438]. 1919-cu ildə Kilikiyani işgal etmiş fransızlar da bu əyalətin erməni əhalisinə eyni münasibət göstərdi. Fransanın 1921-ci ildə Türkiyə ilə bağladığı sülh müqaviləsinə görə, o, Kilikiyadan imtina edirdi [БСЭ, с. 438].

Beləliklə, iki “erməni bazasından” biri ləğv edildi. Növbəti mərhələdə “erməni məsələsinin” əsas ocağı daşnakların barışmaz millətçilik siyaseti yürütdüyü Cənubi Qafqaz oldu. 1920-ci ilin martından iyuluna qədər Qarabağ, Şuşa, Naxçıvan, Ordubad, Tərtər, Əsəgəran, Zəngəzur, Cəbrayıllı və Gəncə qəzalarında daşnaklarla toqquşmalar baş verirdi. Bu zaman onlarla Azərbaycan kəndi məhv edildi. Sovet Rusiyası Ermə-

nistanla Azərbaycan arasındaki ərazi mübahisələrinin həllində vasitəçi olmağa qərar verdi. Böyük Britaniya və İtaliyanın silah alan daşnaklar Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və Qars vilayətlərində müsəlman əhalini kütłəvi qırğınlara məruz qoyurdu. 1920-ci ilin oktyabrında Qara Bəkir Paşanın və Xəlil Paşanın başçılıq etdiyi Şərqi türk ordusu Qarsı, Aleksandropolu tutaraq erməniləri biabırçı şərtlərlə növbəti sühl müqaviləsini imzalamağa məcbur etdi. Daşnaklar iki dəfə kömək üçün ABŞ, Böyük Britaniya, Fransa və İtaliya hökumətlərinə müraciət etmiş, ancaq rədd cavabı almışdı [Гражданская война и военная интервенция в СССР, с. 42]. 1920-ci ilin noyabrında daşnak hakimiyyəti devrildi və Sovet hakimiyyəti quruldu. Zəngəzurda qalan daşnaklar 1920-ci ilin dekabrından 1921-ci ilin iyuluna qədər davam etmiş "Andronik hökuməti"ni ("Dağlıq Ermənistən Respublikası") qurmuşdu [Гражданская война и военная интервенция в СССР, с. 43]. 1921-ci ildə Rusiya ilə Türkiye arasında bağlanmış müqavilə Aleksandropol müqaviləsini ləğv etdi və Türkiye Respublikasının bugünkü sərhədlərini müəyyən etdi.


Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Türkiye ərazisində "Qərbi Ermənistən"ın yaradılması ideyasının mif olduğunu yaxşı dərk edən Sovet Rusiyası artıq ermənilərin kompakt yaşadığı İrəvan xanlığı və Zəngəzur torpaqları əsasında dırnaqarası Şərqi Ermənistən yaratmaq qərarına gəldi. Azərbaycanda sovet hakimiyyəti qurulduğundan sonra (1920-ci il aprel ayı) N.Nərimanov dəfələrlə Dağlıq Qarabağın, Zəngəzurun və Naxçıvanın Azərbaycana qaytarılmasını tələb etmişdir. O deyirdi: "Bu dünyada heç kim göstərilən əyalətlərin əhalisinin Azərbaycana birləşmək üçün öz sözünü deməsinə mane ola bil-məz" [ЦИА ИМЛ, ф. 64, оп. 2, д. 5, л. 80; Мамедова, 20056, с. 659]. "Bu ərazilərin indi Ermənistənə güzəştə gedilməsi sovet hakimiyyətini nəinki Azərbaycanda, həm də İranda və Türkiyədə də gözdən salabilər" [Киров, 1936, с. 231]. Sovet hökuməti "erməni məsələsini" Azərbaycan torpaqları hesabına Ermənistən Sovet Respublikası yaratmaqla həll etməyə can atıldı. 1921-ci il 16 mart tarixində Türkiye ilə Sovet Rusiyası arasında bağlanmış müqavilə Azərbaycanın

tərkibində Naxçıvan Muxtar Vilayətinin yaradılması üçün hüquqi bazanı formalaşdırılmışdır. Müqavilənin 3-cü maddəsində deyilir: "Razılığa gələn hər iki Tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırılar, o şərtlə ki Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməsin".

Tezliklə Azərbaycan xalqının iradəsini ifadə edən N.Nərimanov Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmاسında təkid edərək bəyan etdi ki, "əks halda Azərbaycan Xalq Komissarları Soveti öz üzərində məsuliyyəti atır", çünki bununla "antisovet qrupları biz Azərbaycanda bərpa edə bilərik..." [ЦИА ИМЛ, ф. 64, оп. 2, д. 7, л. 13]. Bu bəyanatın əsasında 1921-ci il 5 iyulda Qafqaz Bürosunun yığıncağında geniş muxtariyyət verilməklə və muxtar vilayət yaradılmaqla Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması barədə qərar qəbul edildi [ЦИА ИМЛ, ф. 17, оп. 2, д. 7, л. 13; Мамедова, 2005a, с. 55–57]. Tanınmış şərqşünas İ.I.Petruşevski təmamilə haqlı olaraq yaziirdi: "Qarabağın heç vaxt erməni mədəniyyət mərkəzlərinə aidiyyəti olmamışdır" [Петрушевский, 1930, с. 13; Мамедова, 2005, с. 8; Мамедова, №06 (12), 2006, с. 14–15; №07(13), 2006, с. 6–7; Мамедова, 20056, с. 660].

Beləliklə, 1920-ci ildə Azərbaycan torpaqları hesabına Ermənistən Respublikası yaradıldı. 1921-ci ildə Zəngəzur qəzasını, 1922-ci ildə SSRİ yaradıllarkən Dilican və Göyçəni (Şərur-Dərələyəz rayonları) Azərbaycandan ayırraqaq Ermənistən SSR-ə verdilər. 1923-cü ildə Azərbaycan SSR-in ərazisində DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) yaradıldı. 1929-cu ildə Naxçıvandan bir neçə kənd alınaraq Ermənistən SSR-ə verildi. 1969-cu ildə Ermənistən Azərbaycanın Qazax və Sədərək rayonlarının bir neçə yaşayış məskənini olaraq yeni ərazilər əldə etdi.

Bütün bu geosiyasi dəyişikliklər XX əsrin 80-ci illərində yenə də erməni-qırqoryan kilsəsinin dəstəyi ilə Ermənistən Qarabağın və onun ətrafindakı rayonların üzərində qeyri-qanuni əsaslarla siyasi və ərazi hüquqlarının olduğunu irəli sürməsinə və bunu guya həmin torpaqların ermənilərə aid olmasına barə-



*Gəncəsər məbədi.
XIII əsr. Qarabağ*



*Dadivank məbədi.
XI–XIII əsrlər. Qarabağ*

sində yalanlarla əsaslandırmasına, habelə Azərbaycanı uzun illər davam edən, çox sayıda azərbaycanlıının ölümü ilə nəticələnən, hələ də başa çatmamış mühəribəyə cəlb etməsinə imkan verdi.

Müstəqilliyini bərpa etdikdən sonra özünün uzun əsrlər boyu davam edən və ölkədə multikulturalizm siyasətinin təməlini formalaşdırılmış tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycan öz ərazisində yaşayan bütün etnosların inkişafı *üçün zəruri şəraiti yaratmışdır*. Həzirdə Oğuz və Qəbələ rayonlarının ərazisində alban utilerin birbaşa xələfləri olan udilər yaşayır. Onlar özlərinin udi dilini, eləcə də xristian dinini, mədəniyyətini, folklorunu, milli şürunu və adını qoruyub saxlaya bilmişdir.

Bələliklə, Azərbaycan xalqı, o cümlədən udilər, ləzgilər, saxurlar, xınalıqlılar, qızıllar, alpanlar, buduxlar, rutullular və ingiloylar albanların xələfləridir. Udilərdən başqa, sadalanan xalqlar İslami qəbul edərək məzhəb müstəvisində transformasiyaya məruz qalsa da, özünəməxsus etnik kimliklərini, mədəniyyətlərini və dillərini qoruyub saxlamışdır. Bunda onların yüksək tolerantlıqla xarakterizə olunan müsəlman Azərbaycanı mühitində yaşamaları böyük rol oynamışdır. Son dövrlərdə alban kilsələri bərpa olunur (Şəkinin Kiş kəndindəki, Nic kəndindəki Müqəddəs Yelisey (Cotari) kilsələri), Alban–udin xristian icması yaradılmış (2003), irimiqyaslı elmi və maarifləndirici işlər görülmüşdür.

Sonda onu da qeyd edək ki, alban etno-mədəni irsi Azərbaycanın tarixi və mədəni irlisinin ən mühüm tərkib hissəsidir. Onun tədqiqi, bu tədqiqatların davam etdirilməsi və qorunub saxlanması zəruridir.

ƏDƏBİYYAT

1. Алиев Ф. Азербайджан в XVIII в./ Историческая география. Баку, 1987, с. 129–139
2. Алексидзе З.Н. Предварительное сообщение об идентификации и дешифровке албанского текста, обнаруженного на Синайской горе // The History of the Caucasus. The scientific-public almanac. Issue №1, Baku, 21–24 of may, 2001, p. 39–40
3. Абегян М. История древнеармянской литературы. Ереван, 1975
4. Балаев А. Азербайджанская Демократическая Республика. Баку, 1991
5. Бархударян М. Арцах. Баку, 1895, 461 с. (на арм. яз.)/ часть I-II (арм.яз.) / перевод Яргуляна, 1949–НАИИАНА инд. №1622.2010, 415 с.
6. Большая Советская Энциклопедия. М., 1926, т. 3. Армянский вопрос, с. 436
7. Бунятов З.М. Государство атабеков Азербайджана. Баку, 1978
8. Величко В.Л. Кавказ. Русское дело и между-племенные вопросы. Баку, 1990
9. Гражданская война и военная интервенция в СССР (Энциклопедия). М., 1987
10. Гошкарлы Г. Кишский могильник (Традиция и инновация) // The History of the Caucasus. The scientific-public almanac. The Caucasus Albanian research center. Issue №2, June, 2002. Baku, 2002, p. 54–56
11. Декреты Советской власти. Т. 1, с. 298–299
12. Документы внешней политики СССР. Т. 3, М., 1969, с. 598–599
13. История армянского народа. Ереван, 1951
14. История армянского народа. Ереван, 1980
15. Каланкатуйский М. «История агван», писателя X века/ перевод с армян. К.Патканова. СПб.: типография Императорской Академии наук, 1861, 376 с.
16. Канонагирк Хайоц (древнеарм. яз.)
17. Кекелидзе К. К вопросу о иерусалимском происхождении Грузинской церкви //Сообщ. Имп. Правосл. Палест. Общ. Пг., 1914. Т. XXV, вып. 3–4
18. Киракос Гандзакеци. История. Перевод с древнеармянского Т.И.Тер-Григоряна. Баку: АН Аз. ССР, 1946, 302 с.; Киракос Гандзакеци. История Армении. Перевод с древнеарм., предисловие и комментарий Л.А.Ханларяна. М., Наука, 1976, 357 с.
19. Киров С.М. Статьи, речи, документы. Т. 1. М., 1936, с. 231
20. Манандян Я.А. Тигран Второй и Рим. Ереван, 1943
21. Мамедова Г. Отчет о ходе азербайджано-норвежского проекта «Киш» // The History of the Caucasus. The scientific-public almanac. The Caucasus Albanian research center. Issue № 2, June, 2002. Baku, 2002, p. 41–49
22. Мамедова Ф. Албанские источники Карабахской проблемы // газ. «Зеркало», №208, 1 ноября 2005, с. 8
23. Мамедова Ф. Албанские источники Карабахской проблемы / газета «Икс», №06 (12), июнь, 2006, с. 14–15; №07(13), июль, 2006, с. 6–7
24. Мамедова Ф. Истина о Гарабагской проблеме / Гарабаг: Кюrekchayский договор – 200. Баку, Тахсил, 2005а, с. 42–57
25. Мамедова Ф. Причинно-следственная связь Карабахской проблемы // Проблемы истории, филологии, культуры. Москва-Магнитогорск, №2, 1995, с. 215–229
26. Мамедова Ф. Кавказская Албания и албаны. Баку, 2005б
27. Мамедова Ф. Карабахская проблема // "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyası Elmi məsimiələr. İctimai fənlər. 9-cu cild, №1, yanvar-mart, Bakı, 2007, s. 4–11
28. Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании. Баку, Элм, 1986
29. Мамедова Ф. Причины толерантности в Азербайджане / "Transcaucasica". Южный Кавказ: история, религия, общество / Под ред. З.В.Кананчева. Вып. 3. Москва, издательство МБА, 2016, с. 205–209
30. «Мемуары русского офицера» подполковника Твердохлебова, Командира 2-го Эрзурумского крепостного артиллерийского полка // Изв. АН Азерб. ССР, Серия история, фил., право, 1989, №1

31. Орбели И.А. Гасан-Джалал – князь Хаченский / Избранные труды. Ереван, 1963
32. Патканов К. Ванские надписи и их значение для истории Передней Азии. ЖМНП, 1875, с. 5
33. Петрушевский И.П. О дохристианских верованиях крестьян Нагорного Карабаха/ Библиотека Азерб. ОЗФ Акад. Наук СССР, № 38990, 1930, с. 13
34. Пириев В.З. Гарабаг в XIII–XIV вв.: притязания армян на эту область и историческая правда / Гарабаг: Кюrekчайский договор-200. Баку, Тахсил, 2005, с. 58–66
35. Пириев В.З. Об исторической географии Азербайджана XIII–XV вв. / Историческая география. Баку, 1987, с. 98–105
36. Рахмани А. Азербайджан: границы и административное деление в XVI–XVII вв. // Историческая география Азербайджана. Баку, 1987, с. 120–128
37. Раффи. Меликство Хамсы. 1600–1827 гг. М.: Изд-во «ЮниПрессСК», 2009, 223 с. bookdesigner@the-ebook.org
38. Справка прокурора Эчмиадзинского Синода А.Френкеля (1907 г.): ЦГИА, ф. 821, оп. 139, д. 173, ед. хр. 96
39. Услар П.К. Начало христианства в Закавказье и на Кавказе / Сборник сведений о кавказских горцах. Вып. 2. Тифлис: Издание Кавказского Горского Управления, 1869, с. 2–24
40. Хасан-Джалалян Есаи. Краткая история страны Албанской / 1702–1722 гг./ перевод с древнеарм. яз. Т.И.Тер-Григоряна, предисловие акад. З.М.Буниятова, Баку, Элм, 1989, 48 с.
41. Храповицкий А.П. Чтение в императорском обществе истории древностей российских при Московском Университете. Кн. 2. М., 1872, с. 37
42. ЦГИА, ф. 52, оп. 1/194, д. 331, ч. 4, л. 40.
43. Шарифли М.Х. Феодальные государства Азербайджана во второй половине IX–XI вв. Баку, 1978
44. Шараф-хан Бидлиси. Шараф-наме / Перевод, предисловие, примечания и приложения Е.И.Васильевой. М., 1976, т. II, с. 174, 198
45. Чавчавадзе И.Г. Армянские учёные и вопиющие камни / Перев. с груз. Н.И.Алексьев-Месхиев. Тифлис, 1902; переиздано Баку, Элм, 1990, 123 с.
46. Эфендиев О. Азербайджанское государство Сефевидов в XVI в. Баку, 1981
47. Эфендиев О. Территория и границы азербайджанских государств в XV–XVI вв. / Историческая география Азербайджана. Баку, 1987, с. 110–119
48. Mamedova F. Ursachen und Folgen des Karabach-Problems. Eine historische Untersuchung. Baden-Baden, Band 2, 1995, s. 110–128
49. Oullier B. The knowledge of Caucasian Albanians in France. Three moments. Article in the conference. Baku, 2003